

The use of 3D animation in education: visual memory and effective learning

Jafar Mansimi

Teaching Advancement Matrix, Azerbaijan. E-mail: jafar.mansimi@gmail.com
<https://orcid.org/0000-0002-5152-7940>

Abstract. The aim of this qualitative research is to investigate how 3D animation will affect the quality of education when applied in secondary schools in Azerbaijan. To reflect the diversity and attitude alterations in the study group, two education experts, two teachers and a psychologist were involved. The participants of the study were met and interviewed by asking semi-structured questions. The collected data was analyzed by the content analysis. The results of the study exposed that the application of 3D animation in secondary schools in Azerbaijan can have a positive impact on the quality of education. Thus, education experts, psychologists and teachers who participated in the study assessed the impact of the use of 3D animation in education on the quality of education in terms of visual memory, perception, interest and motivation, enrichment of methods.

Keywords: Education in Azerbaijan, secondary schools, 3D animation in education, visual memory, effective learning.

<http://dx.doi.org/10.29228/edu.110>

To cite this article: Mansimi J. (2020) The use of 3D animation in education: visual memory and effective learning. Journal of Preschool and Primary Education, V. 230, Issue I, pp. 73–85

Article history: Received — 24.06.2020; Accepted — 30.06.2020

391106

Təhsildə 3D animasiyalardan istifadə: vizual hafızə və effektiv öyrənmə

Cəfər Mənsimi

Təhsildə Ali Matriks (TAM – Teaching Advancement Matrix), Azərbaycan.
E-mail: jafar.mansimi@gmail.com
<https://orcid.org/0000-0002-5152-7940>

Xülasə. Bu tədqiqatın aparılmasında məqsəd Azərbaycanın ümumtəhsil məktəblərində 3D animasiyanın tətbiq edilcəyi təqdisdə onun təhsilin keyfiyyətinə necə təsir edəcəyini araşdırmaqdır. Tədqiqat keyfiyyət metodologiyasına (*qualitative research*) əsaslanır. Tədqiqatın hərtərəfli aparılmasını təmin etmək üçün tədqiqat qrupuna 2 təhsil eksperti, 2 müəllim və 1 psixoloq cəlb edilib. Tədqiqat qrupunun hər bir üzvü ilə ayrı-ayrılıqlı görüşlər keçirilib və onlara müsahibə sualları ünvanlanıb. Faktlər daxili təhlil üsullarından istifadə edilərək analiz edilib. Tədqiqatın nəticələri göstərdi ki, Azərbaycanın ümumtəhsil məktəblərində 3D animasiyanın tətbiqi təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər. Belə ki, tədqiqatda iştirak edən təhsil ekspertləri, psixoloq və müəllimlər təhsildə 3D animasiyanın tətbiqinin təhsilin keyfiyyətinə təsirini vizual yaddaş, qavrama, maraq və motivasiya yaratma, metodların zənginləşdirilməsi baxımından dəyərləndiriblər.

Aşar sözlər: Azərbaycanda təhsil, ümumtəhsil məktəbləri, təhsildə 3D animasiya, vizual yaddaş, effektiv öyrənmə.

<http://dx.doi.org/10.29228/edu.110>

Maqaləyə istinad: Mənsimi C. (2020) Təhsildə 3D animasiyalardan istifadə: vizual hafızə və effektiv öyrənmə. «Məktəbəqədər və ibtidai təhsil», № 1 (230), səh. 73-85
Maqalə tarixçəsi: göndərilib – 24.06.2020; qəbul edilib – 30.06.2020

Giriş / Introduction

«Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə, ölkəmizdə təhsilin aşağıdakı formaları tətbiq olunur:

1. formal;
2. qeyri-formal;
3. informal [«Təhsil haqqında» Azərbaycan Respublikasının Qanunu].

«Formal təhsil – dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidən hazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsisi dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.

İnformal təhsil dedikdə, özüntütəhsil yolu ilə biliklərə yiyləlmənin forması başa düşülür. Qeyri-formal təhsil isə müxtəlif kurslarda, dəməklərdə və fərdi məşğollərda əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayit olunmayan təhsil formasıdır.¹

Əsas hissə / Main part

Dünyada qeyri-formal təhsil formalarından biri da 3D animasiya hesab edilir. Əvvəlcə 3D-nin nə demək olduğuna aydınlıq götürək. 3D – üç ölçülü hərəkətli görüntülər yaratmaq prosesidir. Bu ölçülər hər hansı görüntünün emini, uzunluğunu və hündürlüyünü eks etdirir [Journal of Educational Psychology, 83 (3), 318-328]. Təhsildə 3D animasiya mövzuların 3 ölçüdə vizuallığının təmin olunması deməkdir. Hətta təhsildə 3D animasiyalar müxtəlif fonn başlıqlarına görə forqlondırılməyə başlanıb: 3D riyaziyyat, 3D biologiya, 3D tarix və s.

Dünyada 3D animasiyaların təlimdə tətbiqi ilə əlaqədar müxtəlif araşdırımlar aparılısa da, ölkəmizdə bu problem araşdırılmayıb və bu tədqiqat ilk sayılır. Həmçinin təhsil ekspertləri, müəllimlər və psixoloqlarla aparılan səhəbətlər ölkəmizdə 3D animasiyanın təhsildə tətbiqinin əhəmiyyəti ilə bağlı fikir söylemək imkanı yaradır.

Tədqiqatın aparılmasında məqsəd, Azərbaycandakı ümumtəhsil müəssisələrində 3D animasiyaların tətbiq edilərək, bunun təhsilin keyfiyyətinə təsirini araşdırmaqdır.

Keyfiyyət metodologiyasına əsaslanan tədqiqat işi Azərbaycandakı təhsil ekspertləri, psixoloq və müəllimlər ünvanlanan, Bakıdakı ümumtəhsil məktəblərində 3D animasiyaların tətbiqinin əhəmiyyəti ilə bağlı suallarla məhdudlaşır.

Bakıda yaşayan şəxsləri əhatə edən tədqiqat qrupuna iş təcrübəsi 5 ildən çox olan mütəxəssislər daxil edilmişdir.

¹ <https://aztehsil.com/test/1469-thsil-formalar-v-thsilalma-formalar-dedikd-n-baa-dlr.html>

Tədqiqat qrupunun üzvləri araşdırımlarla köməkli qatıldıkları üçün sualları səmimi, düzgün cavablandırırlılar. Onlara hər hansı psixoloji, siyasi təzyiq göstərilməyib. Eləcə də onlar araşdırımları özürlərinə, yaxud vazifələrinə töhdid olaraq qəbul etməyiblər. Suallar tədqiqatın məqsədlərinə uyğun tərtib olunub. Tədqiqatın nöticələrinin təhsil ictimaayıyyəti, xüsusilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən nəzərə alınacağına ümidi edilir.

Bəzi tədqiqatçıların fikrinecə, iştirakçıların fikirləri subyektiv olduğuna görə qərəzlə məlumatları əks etdirə bilər [Creswell J.V. 2016]; [Yıldırım A., Şimşek H., 2008].

Bəs təhsildə 3D animasiyaların hansı imkanları var?

Müxtəlif araşdırımlar nöticəsində təsdiq olunmuşdur ki, 3D animasiya müvəqqət, anlaşılmış çatın olan anlayışların daha ətraflı və dərindən izahına şərait yaradır, onları görünən edir, qavramanı, forqlondurməni və yaddasaxlamani sürətləndirir. Beləliklə, öyrənmə prosesi asanlaşır, çünki müəyyən bir mövzunun, obyektin qarvanılmasında, mənimmsənilməsində nə qədər çox duyğu orqanlarımız iştirak edir, onun yadda saxlanması və qalıcılığı daha da artır. 3D animasiya da hadisənin daxilinə nüfuz etmək, həm də hər bir insana məxsus fərdiləşdirilmiş təcrübə fırıldacı yaratmaq deməkdir. Eyni zamanda, 3D animasiyalar şagirdlərdə xüsusi maraq, motivasiya yaradır, onları öyrənməyə daha da həvəsləndirir, onlara xüsusi zövq verir. Bütün buların akademik nöticələrə müsbət təsir edir [Catenazzi N., Sommaruga L., 1999]; [Mayer R. E., 2001]; [Rieber L., p. 318-328]; [Winn W. D., Li T. Z., & Schill D., 1991].

S.Zahraya görə, 3D animasiya təhsil prosesini əyləncəli mühitə çevirir. 3D animasiya müəllimlərə tədris üssününni inkişaf etdirməyə fərsət verdiyi üçün onların bacarıq və qabiliyyətlərini daha da artırır, şagirdlərin isə təxəyyülünü inkişaf etdirir [Zahra S. 2016].

Müşahidələr göstərir ki, uşaqlar 3D animasiya qəhrəmanlarına bənzəmək istəyir, onları özlorına ideal seçirlər. Deməli, 3D animasiyalar informal təhsil vəsítəsi kimi də uşaqların dünaygörüşünə və həyat tərzinə təsir edir, onların davranışlarını formalasdırır. Təsəffüf deyil ki, güclü dövlətlər və şirkətlər də 3D animasiyalar vəsítəsi ilə uşaqlara təsir edir, öz mədəniyyətlərinə, ideyalarını onların bəyininə yeritməyə çalışırlar. Bu, uşaq və yeniyetmələrin müxtəlif məqsədlərin qurbanlarına çevriləməsi riskini də artırır. Əsasən, xarici dillərdə təqdim edilən animasiyalar dilimizin xarici dillərdən keçmə sözlərlə cırklanması ilə nöticələnir. Odur ki, müəllim 3D animasiyalardan istifadə edərkən diqqətlər olmalıdır.

Müasir dövr sözlü ünsiyyətdən vizual kommunikasiyaya keçid dövrü hesab edilir və kommunikasiyada vizuallığın əhəmiyyəti daha da artıb. V.D.Vinnin dediyi kimi, bir şəkil min sözə bərabərdir [Winn W.D. 1989]. H. Mengüçə görə, insanlar bir-biri ilə ünsiyyətdə olarkən sözlərin payı 7%, danışq tərzinin payı

38%, bədən hərəkətlərinin, yaxud vizullığın payı isə 55%-dir [Mengüç H. 2017]. 3D animasiyalarda vizuallığın ön planda olduğu üçün məlumatların çatdırılması daha səmərəli yollarla baş verir. Bu zaman öyrənmə prosesinin keyfiyyəti də artır.

S.Yusifovaya görə, Z. nəsl (2000-ci ildən sonra doğulanlar) rəqəmsal texnologiyaların ilk nəslini sayılır. Rəqəmsal texnologiyalardan istifadə bu nəslin həyat tərzidir [Yusifova S. 2019]. Bu nəslə «i Gen»- «instant online» (həmişə xətdə olan) da deyilir. «Nəsillər nəzəriyyəsi»nın müəllifləri Uilyam Straus və Nil Houv bu nəslin fərdiyatçılığı üstünlük verən və yalnız yaşayış nəsil adlandırılalar. Bu yanaşma 3D animasiyaların təhsildə əhəmiyyətini bir daha təsdiqləyir, çünki təlimdə maraqları nəzərə alınan şagird öyrənməyə daha həvəslə olur. A. Bamfordun gələcəyin təhsilində öyrənməyə dair 15 məktəbdə 10-13 yaşlı 740 şagird və 15 müəllim arasında apardığı tədqiqat nöticəsində aydın olmuşdur ki, şagirdlərin 90%-i 3D filmlərini maraqla və həvəslə izləyirlər. Şagirdlərin 86%-i faizi 3D animasiyaları izləməyən başqa şagirdlərlə müqayisədə daha yaxşı nöticələr göstərib, eləcə də keçilən mövzuları və mənimmsədikləri bilikləri daha yaxşı yadda saxlayıblar. Eləcə də onların yeni ideyalar kəşf etməyə, öyrənməyə dəhəvəslə olduları aşkar edilib [Bamford A. 2011].

Bütün bu müsbət tərəflərlə yanaşı, 3D animasiyaların bəzi mənfi cəhətləri də var. Proqressiv Təhsil və Öyrənmə İnstitutunun araşdırımlarına görə:

- 3D animasiya yolu ilə təqdim edilən məlumatlar şagirdin mənimmsəmə sürətinə uyğun olmaya bilər.

- Zəif hazırlanmış bir animasiyada verilən mühüm məlumat öz dəyərini itirə bilər.

- Təhsilələr hansısa məlumatı nəzərdən qaçıra bilər.

- Eləcə də təqdim edilən görüntü şagirdin əvvəlki biliklərini dəstəkləməyə, yaxud onun həmin mövzuya haqqında malik olduğu informasiya bazasına uyğun olmaya bilər. Bunun qarşısını almaq üçün 3D animasiyaların istifadəçi tərəfindən idarə olunması, videonun sürətinə yavaslaşdırmaq, animasiyaların nümayisini peşəkarlara həvalə etmək problemlərin həlli yollarından biri kimi təklif edilir.

Mövcud problemlər. Ənənəvi təlim metodları dayısıdır, onlar daha müasir, interaktiv təlim metodları ilə əvəzlenir. Bu baxımdan «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nda qeyd edildiyi kimi, təhsilin strateji istiqamətlərindən biri müasir tələblərə uyğun və ömrə boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması və inkişaf etdirilməsidir. Bu istiqamətin şəxslərindən birini təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarına əsaslanan və təlim metodologiyasına uyğun infrastrukturun yaradılması təşkil edir.²

² <https://president.az/articles/9779>

Reallaşdırılan dövlət proqramları çörçivəsində təhsilin infrastrukturunu xeyli müasirləşsə də, təhlillər göstərir ki, tədris prosesində müasir texnologiyalar məhdud miqyasda tətbiq edilir, bəzi hallarda isə yaradılan sistemlərdən az istifadə olunur. Elə bu səbəbdən müəllimlərin əksoriyyətinin tədris prosesində tətbiq etdikləri metodların müasir tələblərlə səsləşmədiyi müşahidə olunur. Problemlərdən biri kimi isə Azərbaycan dilində müvafiq tətbiqi mözmunun olmaması göstərilib. Halbuki qlobal iqtisadi inkişafın yeniliklərinə əsaslanan beynəlxalq təcrübədən istifadə təhsil prosesində müasir informasiya texnologiyalarının sürətli tətbiqini zəruri edir. Bu baxımdan problemlərin həlli olaraq mütəraqqi tədris metodlarının yaradılması və müəllimlərin səriştələrinin artırılması nəzərdə tutulub.

Tədqiqat modeli. Bu araşdırılmalarla tədqiqatın keyfiyyət növünün fenomenoloji faktları əksetdirmə modelindən istifadə edilib. Bu model fərqlində olduğumuz, lakin dorin və atraflı məlumatlara malik olduğumuz hadisələrə həmin sahədə təcrübəli olan şəxslərin köməyi ilə daha dərindən baxmaq imkanı yaradır, gerçəkliliyin qavranılması yollarını araşdırır [Creswell J.V. 2016]; [Merriam S. B. 2015]; [Patton M. 2014]; [Yıldırım A., Şimşek H. 2008].

Fenomenoloji tədqiqatlarda məlumatların əsas toplanma vasitələri müsahibələrdir. Respondentlər araşdırmanın fokusunduğu mövzunu tömsil edən fördlərdən seçilir [Yıldırım A., Şimşek H. 2008]. Məqsəd ümumiləşdirmə etmək deyil, fikir müxtəlifliyin ortaya çıxmamaq olduğu üçün tədqiqatda müxtəliflik texnikasından istifadə edilib [Merriam S. B. 2015]; [Patton M. 2014]. Bu növ tədqiqatlarda, əsasən, 10 nəfər iştirak edə bilər [Creswell J.V. 2016]; [Yıldırım A., Şimşek H. 2008].

Problemi müxtəlif təraflardan tədqiq etmək üçün tədqiqat qrupuna 2 təhsil eksperti, 2 müəllim, 1 psixoloq daxil edilib və onlarla səhbətlər aparılıb. İşçi qrupunda yer alan şəxslərin sayı əvvəlcədən dəqiq müəyyənləşdirilməyib. İştirakçı sayı tədricən, müsahibələr vasitəsi ilə fərqli fikirlər əldə edilənə qədər artırılıb. Faktlar təkrarlanana qədər onları toplanması yekunlaşır [Merriam S. B. 2015]; [Patton M. 2014]. Bundan ötrü tədqiqat qrupuna 5 nəfər cəlb olunub və qrupun tərkibi cədvəl 1-dəki mütəxəssislərdən ibarətdir.

Cədvəldən məlum olduğu kimi, tədqiqatlar 2 nəfər təhsil eksperti qatılıb. Onların ikisi da kişidir. Bir iştirakçının 20 il, digərinin isə 7 il təcrübəsi var. Onlardan biri professor, digəri isə pedaqogika üzrə fəlsəfə doktorudur. Tədqiqatda 6 illik təcrübəsi olan bir qadın psixoloq iştirak edir.

Tədqiqat qrupuna daxil olan iki müəllimdən biri kişi, digəri isə qadındır. Müvafiq olaraq, birinin 6, digərinin isə 7 illik pedaqoji təcrübəsi var. Müəllimlərdən biri biologiya, digəri isə Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edir.

Məlumatların toplanması vasitələri. Müsahibələrdə çəvik yanaşmalar göstərilib. Məqsəd aydın olmayan cavablar alıqdə və lazımı məlumat əldə edilmədikdə əlavə suallar vermeklə mövzunu daha dərindən araşdırmaqdır. Bu məqsədə

Cədvəl 1

Tədqiqat qrupu	Cinsi		Təcrübə		Akademik status	
	Kişi	Qadın	Say	il	Sayı	Status
Təhsil ekspertləri (T1, T2)	2		1	20	1	Prof. Dr.
Psixoloq (P)		1	1	6		
Müəllim (M1, M2)	1	1	1	7		
Cəmi: 5 nəfər			1	6		

söhbət formasından, müsahibə suallarından istifadə edilib [Patton M. 2014]. Müsahibənin gedişində iştirakçılara əvvəlcədən tərtib edilməyən, həmin prosesdə meydana çıxan əlavə suallar verilir. Eləcə də fikirlərə daha dərindən nüfuz etmək üçün iştirakçılara «Başqa nə deyə bilərsiniz?», «Niyə belə düşünürsünüz?», «Daha nələri əlavə etmək olar?» və s. köməkçi suallar üvanlanır. Hər hansı məlumatın diqqətdən kənarla qalmaması üçün, iştirakçıların icazəsi ilə, deyilən fikirlər diktofonda qeyd olunur. Sualların mövzunu nə dərəcədə əhatə etdiyini müəyyənləşdirmək üçün bir nəfərlər pilot çalışmalar edilib, lakin bu məlumatlar nəticələrə daxil edilməyib [Creswell J.V. 2016].

Müsahibə sualları aşağıdakılardır:

1. Orta ümumtəhsil məktəblərində 3D animasiyaların tətbiqini necə dəyərləndirirsiz? Nə üçün?
2. Sizcə, orta məktəblərdə 3D animasiyaların tətbiqi təhsilin keyfiyyətinə necə təsir edə bilər? Niyə belə düşünürsünüz?
3. Siz, bir müəllim olaraq, mövzuların izahında 3D animasiyalardan istifadə edirsinizmi? Nə üçün?
4. Təlim prosesində 3D animasiyalardan istifadə edərkən uşaqların fəaliyyətində hansı yeni cəhətlərlər qarşılaşırsınız?
5. 3D animasiyalardan təhsilin hansı pillələrində daha çox istifadə edilməlidir? Hansı fənlər 3D animasiyaları daha çox dəstəkləyir? Nə üçün?

Toplanmış məlumatların təhlili. Toplanmış məlumatlar daxili analiz metodları ilə təhlil edilib, onların kateqoriyaları, mövzu və kodları müəyyənləşdirilib. Alınan nəticələr izahlarla təqdim edilib. Belə ki, məlumatlar kodlaşdırılaraq diqqətlə oxunub, ümumiləşdirilib və şərh edilib, istinadlarla birlikdə, araşdırma suallarına uyğun formada hazırlanıb. İştirakçıların kod adları və vəzifələri

göstərilib, şəxsiyyətləri isə anonim saxlanıb [Creswell J.V. 2016]; [Merriam S. B. 2015]; [Yıldırım A., Şimşek H. 2008].

Tədqiqatın keçərliliyi. Keyfiyyət tədqiqatlarında keçərlilik tədqiqat işinin tərəfsiz və qorozsuz araşdırılması deməkdir. Bu tədqiqatın etibarlılığını dəyərləndirmək üçün daxili və xarici keçərliliyə diqqət yetirilib [Lincoln Y.S., Guba E. 1985].

Daxili keçərlilik. Həm müsahibə prosesində, həm də müsahibədən sonra işçi qrupunun üzvlərindən məlumatların təsdiqlənməsi xahiş olunur. Bundan ötrü müsahibə mərhələsində deyilən fikirlərin xülasəsi «Beləmi söylədiniz?», «Doğrumu anladım?» kimi suallara daşıqlaşdırılır. Müsahibədən sonra isə qrup üzvlərinin fikirləri özlərinə təqdim edilir və təsdiqləmələri xahiş olunur.

Xarici keçərlilik və ötürüm. Keyfiyyət tədqiqatlarının aparılması məqsəd məlumatları ümumiləşdirmək yox, hadisələri daha dərinlənərək araşdırmaq olduğu üçün ümumilləşdirmə keyfiyyət tədqiqatlarının töbötinə xas deyil. Buna görə də keyfiyyət tədqiqatlarında ötürüm (*transferability*) analayışı istifadə edilir [Lincoln Y.S., Guba E. 1985]. Bu tədqiqat minimum 5 illik iş təcrübəsinə malik olan təhsil eksperti, psixoloq və mülliimlərin fikirlərini əhatə etdiyindən məlumatlar bu qrupa daxil olan fərdlərə və Azərbaycana ötürürlə, nəticələrdən mövzu ilə bağlı başqa tədqiqatlarda istifadə oluna bilər.

Təcibarlılıq. Müsahibədə yönəldərici suallardan istifadə edilmir. Məlumatlar tərəfsiz çatdırılır. İştirakçını aşkar edəcək hər hansı məlumat paylaşılmır [Creswell J.W. 2007]. Qeyd edildiyi kimi, tədqiqatda iştirak könüllülük əsasında həyata keçirilmişdir.

Həm müsahibədən əvvəl, həm müsahibə vaxtı, həm də müsahibədən sonra respondentlər isə müəyyən vaxt sərf olunub. Onlarla telefon vəsiti ilə və üzbüzər səhəbtlər aparılıb. Tədqiqatçı respondentləri əvvəlcədən tanıldığı üçün onlarla sıx əməkdaşlıq qura bilmişdir. Respondentlərin rahat fəaliyyət göstərmələri üçün şərait yaradılmış, qoyulan bütün qaydalarla riayət olunmuşdur. Müsahibələr 1-1,5 saat davam etmişdir. Respondentlərin razılığı ilə onların səsi diktofonra yazılımış və sonra kompüterdə mətnə çevrilmişdir. Bu məlumatlar lazımlı olduqda istifadə etmək üçün arxivləməmişdir [Lincoln Y.S., Guba E. 1985].

Tədqiqat başlanarkən iştirakçılara onun məqsədləri haqqında otaqlı məlumatların yer aldığı məlumat vəzqələri təqdim edildi. Respondentlərin istənilən vaxt tədqiqatdan çıxa biləcəkləri onların diqqətinə çatdırıldı.

Keyfiyyət tədqiqatlarında tədqiqatçıyı yönəldirən tədqiqatçının şəxsiyyəti, dünayagörüşü və təcrübəsi olduqca əhəmiyyətlidir. Tədqiqatçı keyfiyyət araşdırmalarının töbötini anlamaq üçün bu sahədə xüsusi hazırlıq keçməlidir. Həm də tədqiqatının müsahibə təcrübəsi ona məlumatları daha dərinən incələmək imkanı verir [Lincoln Y.S., Guba E. 1985].

Tutarlılıq. Tədqiqatın tutarlılığının yoxlanması üçün tədqiqat suallarının mövzularla, nəticələrlə arasında sualları ilə uyğunluğu mütəxəssis tərəfindən dəyərləndirilmişdir [Yıldırım A., Şimşek H. 2008].

Təhlillər / Analysis

Tədqiqatda iştirak edən təhsil ekspertləri, müəllimlər və psixoloqlar təhsildə 3D animasiyalardan tətbiqini, təhsilin keyfiyyətinə təsirini vizual yaddaş, qavrama, motivasiya, metodların zənginləşdirilməsi baxımından dəyərləndiriblər.

Mövzu 1. Vizual yaddaş.

Alt mövzu 1.1. Yaddasaxlama.

Tədqiqatda qatılan respondentlər təsdiqnlər ki, 3D animasiyalar vizual yaddaşa xidmət edir, cünki insanlar yalnız eşidəndə yox, həm də görəndə məlumatları daha yaxşı yadda saxlayırlar. Tədqiqatda qatılan psixoloğun qeyd etdiyi kimi, materialların mənimsənilməsi prosesinin 50 faizini vizuallıq təşkil etdiyi üçün 3D animasiyalar vizuallığı artırıraq, yaddasaxlamani dəstəkləyir. Bu da təhsildə səmərəliliyin artırılmasını, effektiv öyrənməni təmin edir.

1-ci təhsil eksperti: «Biz mövzuların izahında şəkillər, videolar, əyani vəsaitlərdən istifadə yolu ilə vizuallığı necə artırırsa, 3D animasiyalar da vizuallığın artırılmasına xidmət edir. Bəs vizuallığın artırılması nə üçün lazımdır? İnsan daha çox duyğu vüvlərinin iştirak etdiyi mənimsəmə prosesində daha yaxşı qavrayır, məsələn, mən bir bioloq kimi əminəm ki, xromoson, DNA, DNT mövzularının animal versiyası varsa, bu yalnız və yalnız təhsildə öyrənməni deyil, həm də yaddasaxlamani, anlamani dərinləşdirər. Təhsilin də məqsədi bu deyilmi? Biz dünya eliminin öksinə gedə bilmarık»

2-ci müəllim: «Sizə hər hansı faktı sözə çatırsam, onu unutma etmələniz daha çoxdur, lakin həm sözə desəm, həm də əyani şəkildə göstərsəm, yaddasaxlama daha da reallaşar, məsələn, dərs prosesində mövzunu izah edərkən, bu izah əyani vəsait, yaxud videogörüntü ilə müşayiət olunduqda uşaqların diqqətini daha çox çəkdiyini müşahidə edirəm. Bu baxımdan, 3D animasiya da vizual görüntü olduğu üçün yaddasaxlamaya müsbət təsir edir. Deməli, bu, qarşıya qoyulan məqsədə çatmağa kömək edir, keyfiyyətə müsbət təsir göstərir».

Psixoloq: «Öyrənmə üsulları 3 yərə ayrırlar: vizual, eşimtə və toxunma yolu ilə öyrənmə. İnsan mənimsədiyi biliklərin, təxminin 20 faizini toxunaraq öyrənirə, 30 faizini eşimtə, qalan 50 faizini isə vizual yolla öyrənir. Vizual yolla mənimsənilən məlumat daha çox yadda qalır, elə buna görədir ki, «mövzu yadında deyil, amma filan abzəsda, filan yerdə belə yazılmış») fikirlərini tez-tez eşidirik. Vizual yolla öyrənmədə insan daha çox material yadda saxlayır. Tədris olunacaq mövzuların 3D animasiyalasdırılması bu baxımdan faydalı ola bilər. Kitabdan nəyisə oxuyub öyrənmək səmərəli nəticə vermər. Həm də müasir dövrün uşaqları yeni texnologiyalara xüsusi maraq göstərirərlər».

Mövzu 2. Qavrama.

Alt mövzu 2.1. Mücərrəd anlayışların izah olunması.

Tədqiqatda iştirak edən respondentlərin hamısı 3D animasiyadan istifadənin

METODİKA

qavramaya müsbət təsirini qeyd edirlər. Onların fikrini görə, mücərrəd anlayışların şagirdlərə səmərəli şəkildə çatdırılmasında 3D animasiyalar xüsusi əhəmiyyət kəsb edir, çünki nəyi isə otaflı izah etmək və təsəvvürdə canlandırmaq çətin olduqda 3D animasiya kəməyə çatır. Beləliklə, qavrama prosesi dəstəklənir, izah edilən mövzunu daha dərinlən tədqiq etmək imkanı yaranır.

1-ci müəllim: «İxtisasım biologiya olduğu üçün öz fənnimdən misal çekmək istəvirəm. Biologiyada vizuallıq əsasdır, çünki bir çox mikroskopik səviyyədə öyrənilməsi tələb olunan mövzuları sözə başa salmaq olmur, məsələn, sözə, danışmaqla hüceyrənin quruluşunu uşaqların xəyalında canlandırma bilmirik. Bu halda 3D animasiyalar işə yararır.

1-ci təhsil eksperti: «Əsas məsələ izah ediləni görə bilməkdir. Mən sizə minlərlə hekayə dənisi bilərəm, lakin sizin xoyal dünyanızda mənim demək istədiklərim canlanırı?» Bundan tam əmin deyiləm. Mənim demək istədiklərimi sizə əyani şəkilda göstərdikdə isə, daha yaxşı qavrayacaqsınız. Şagirdə qlukoza, saxarozanın quruluşunu sözə izah etməklə ona bunları dadızdırmaq necə fərqlidirə, sözlü izahla 3D animasiya da o qədər uğurlu möqayisədir».

Mövzu 3. Motivasiya.

Alt mövzu 3.1 Əylənarək öyrənmə.

Respondentlər 3D animasiyalardan motivasiya, şagirdlərin diqqətini mövzuya cəlb etmək baxımından əhəmiyyətli sayılır və düşünürələr ki, şagird maraqlı təhsilin keyfiyyətinə birbaşa təsir edir. Təlimdə maraqları nəzərə alınan şagird öyrənməyə daha həvəslə olur. Onlar düşüncələr ki, xüsusi məsələ mösəl rəqəmsallığı, hərəkətlər görüntülərə xüsusi önəm verdiyindən 3D animasiyalar həm də şagirdlərin motivasiya olunmasında, onların maraqlarının təmin edilməsində əhəmiyyətdir. Bu, həm də təhsil prosesini əyləncəli mühitə çevirmək, yəni şagirdlərin əylənarək öyrənməsinə təmin etmək deməkdir. 3D animasiyaların tətbiq olunduğu mövzular onlara daha maraqlı gələcək, həm də bu, uşaqları yenilik kimi maraqlandıracəq.

2-ci təhsil eksperti: «Müasir uşaqlar yeni texnologiyalara çox maraq göstərirələr. Onlar kimisə dinləməkdənə, yaxud nəyisə oxumaqdansa, görüntülərə baxmağa daha çox üstünlük verirələr. Bütün isə onların maraqlarını təmin etməliyik. Bələ olduqda biz onların diqqətini təlimə cəlb edə bilər. Biz şagirdlərin əylənarək öyrənmələrinə şərait yaratısaq, onlar təhsilə dərhal çox maraq göstərəcəklər. Uşaqlar yeniliklərə həmişə açıq olurlar və təhsildə də, hətta oyunlarda da eyni şəyələri təkrar etmək onlara maraqsız gəlir. 3D animasiyalar isə onların tədris həyatına yeni bir nəfəs gətirəcək.»

Psiyoloq: «Qeyd etdiyim kimi, vizual görünüş uşaqlarda mövzuya maraq yaratmağın yollarından biridir. Uşaqlar, onsuq da, texnologiyalara çox maraq göstərilərlər. Biz də bundan istifadə etməliyik. Bu, vizuallıqdan istifadə etməklə mümkün olduğu üçün təhsildə 3D animasiyaların tətbiqini dəstəkləyirəm. Verilən informasiya vizuallıqla dəstəkləndikdə dinişyənin fikirləri mövzuya yönəlir.»

Mövzu 4. Metodların zənginləşdirilməsi.

Alt mövzu 4.1 Müəllimlərin peşəkar inkişafı.

Tədqiqatlarda iştirak edən təhsil ekspertləri, müəllimlər, psixoloqlar təhsildə 3D animasiyaların tətbiqini tədris metodlarının zənginləşdirilməsi kimi də dəyərləndirirlər. Müəllim hər dəfə eyni metoddan istifadə etdikdə dərs cansıxıcı ola bilər. Bu baxımdan təlimdə 3D animasiyaların tətbiqi müəllimin tədris metodlarını zənginləşdirməsinə, onun peşəkar inkişafına kömək edəcək, ona öz metodikasında vaxtaşını dəyişikliklər etməyin lazımlığını xatırladacaq. Tədris metodlarının məqsədə uyğun zənginləşdirilməsi tədrisin keyfiyyətinə müsbət təsir edən amillərdən biridir.

Psiyoloq: «Nəzərə almalıyıq ki, uşaqlar eynilikdən, təkrarlardan sıxlıqlar. Mövzuların 3D animasiyalarda izahı fərqli metoddur, lakin unutmamalıyıq ki, ən yaxşı metod belə, çox istifadə edildikdə, cansıxıcı görünə bilər, məsələn, ən çox sevdiyin yeməyi də hər gün yedikdə sənən xoşuna gəlmədiyi kimi... Deməli, müəllim öz dərsinin yaradıcısı olaraq, hansı metod, harada, necə istifadə edəcəyini yaxşı bilməli, zaman-zaman dəyişikliklər etməyi bacarmalıdır».

2-ci müəllim: «Dərslərdə tez-tez yeniliklər etməyə çalışıram. Buna görə də müxtəlif araşdırımlar aparıram. Uşaqlar yenilikləri sevirlər. Yeniliklər haqqında məlumat toplamaq, onları tətbiq etmək üçün hazırlanmaq isə çox vaxt aparırlar. Dərslərdə istifadə üçün 3D animasiyalar təqdim edilərsə, tədris metodları çox zənginləşərlər.»

Təkliflər / Suggestions

1. Təklif edirik ki, bir neçə məktəbdə, pilot layihə olaraq, tədris prosesində 3D animasiyalar tətbiq edilsin. Bunun üçün məktəblər lazımı avadanlıqlarla təchiz edilməli, müəllimlər və mütxəssislərin iştirakı ilə 3D animasiyalar hazırlanmalıdır.

2. 3D animasiyalar hazırlanarkən interaktivlik nəzərə alınmalıdır. Bu məqsədə animasiyalarda şagirdə ünvanlanmış müxtəlif suallar səsləndirilə bilər. Hətta müxtəlif oyular vəsaiti ilə də uşaqlara nəzərdə tutulan bilikləri çatdırmaq olar.

3. Şirkətlər sosial məsuliyyət layihələri çərçivəsində 3D animasiyalı müxtəlif tədris vəsaitləri hazırlanıb. Bələ vəsaitlər hazırlanarkən 3D animasiyaların həm də informal tədris vəsaitləri olduğu nəzərə alınmalıdır. Bunun üçün şirkətlərə danışıqlar apararaq, bu mövzuda onların məlumatlılıq səviyyəsini artırmaq olar.

4. Təhsil ekspertlərindən birinin fikrini nəzərə almalı olsaq, 3D animasiyaları yaratmaq müəllimin vəzifəsi olmamalıdır, biz bunu onlardan tələb etməməliyik. Sadəcə müəllimləri 3D animasiyalarının əhəmiyyəti haqqında maarifləndirməli, onları hazırlayıb təqdim etməliyik. (Necə ki, dərsliklər onlara hazır şəkildə təqdim edilir).

Nəticə / Conclusion

Müasir texnologiyaların sürətli inkişafı təhsil müəssisələrindən bu prosesə uyğunlaşması, ehtiyacları və gözləntiləri qarşılaşıması, davamlı yenilənmələr tələb edir. Təhsildə 3D animasiyaların tətbiqi bu baxımdan çox əhəmiyyətlidir. Tədqiqatın nöticələri göstərir ki, tədrisdə 3D animasiyaların tətbiqi təhsilin keyfiyyətinə müsbət təsir edə bilər. Belə ki, tədqiqatda iştirak edən təhsil ekspertləri, müəllimlər və psixoloqlar təhsildə 3D animasiyalarının tətbiq edilməsinin tədrisin keyfiyyətinə təsirini vizual yaddaş, qavrama, motivasiya ilə əlaqələndirir, metodların zənginləşdirilməsi baxımından dəyişdirilir. Tədqiqata cəlb olunan respondentlər düşünürler ki, 3D animasiyalar vizual yaddaş xidmət edir. Tədqiqat qrupuna daxil olan psixoloqu qeyd etdiyi kimi, öyrənmə, bilikləri mənimsemə prosesinin 50 faizi vizual yolla həyata keçirilir. Deməli, keyfiyyətli təlim üçün uzunmüddətli yaddasaxlama tömin edilməlidir və 3D animasiyalar da bu məqsədə xidmət edir. Bu isə təhsildə səmərsəliliyin artması, effektiv öyrənmənin tömin edilməsi deməkdir. Bu səbəbdən vizuallıq artarsa, anlama, öyrənmə, yad-dasxalma prosesləri daha da dərinləşər.

3D animasiyaların tətbiqi ilə keyfiyyətə təsir edən digər amil qavramadır. Respondentlərin fikrincə, 3D animasiyalar qavramaya müsbət təsir göstərir. Xüsusi şəhər məcərrəd anlayışlarının mənimsemələşməsində 3D animasiyaların rolü böyükdür, çünki hər hansı bir məshhunu ətraflı izah etmək və ya təsəvvürdə canlandırmaq çətin olduqda 3D animasiya köməyə gəlir. Beləliklə, qavrama prosesi dəstəklənir, izah edilən faktı əyani şəkildə görmək imkanı yaranır.

Tədqiqatın nöticələri həm də onu göstərir ki, məktəblərdə 3D animasiyaların tətbiqi təhsilalanların marağını cəlb etmək baxımından da əhəmiyyətlidir. Respondentlər düşünürler ki, şagirdin marağı tədrisin keyfiyyəti ilə birbaşa əlaqəlidir. Əgər şagirdin marağı tömin edilməyibse, bu, tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Bu, eyni zamanda, təhsil prosesini əyləncəli mühitə çevirmək, yəni şagirdlərin əyləncəli öyrənməsini tömin etmək deməkdir.

Ümumtəhsil məktəblərində 3D animasiyaların tətbiqi təlim metodlarının zənginləşdirilməsi və müəllimlərin peşəkar inkişafı ilə nəticələnir. Tədqiqat qrupunun hər bir üzvü 3D animasiyaları təlim metodlarının məqsədə uyğun şəkildə zənginləşdirilməsi vasitəsi olaraq görür və bu, tədrisin keyfiyyətinə müsbət təsir edən amildir.

Istifadə edilmiş ədəbiyyat / References

- Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il, 24 oktyabr tarixli, 13 nömrəli Sərəncamı ilə təsdiq edilib. <https://president.az/articles/9779> (25 noyabr, 2019-cu il)
- «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanunu.
- Təhsilin formalı və təhsilalı formalı dedikdə nə başa düşür? AzTehsil.com.
- Yusifova S. (2019). Yeni imtahan modeli: İslahatlar, nöticələr və gözləntilər konfransı. Sosial Tədqiqatlar Mərkəzi.
- Kreswell J.V. (2016). Nitel araştırma yöntemleri 3. (M. Büttün., S.B.Demir). Ankara: Siyaset kitab evi (Orjinal çap, 2013).
- Mengüt H. (2017). Qadın və kişi şüurunu fərqli çalışır. «Proloq» online jurnal, <http://www.prolog.az/?p=298> (may, 2018)
- Yıldırım A., Şimşek H. (2008). Nitel araştırma yöntemleri. Ankara: «Şeçkin»
- Bamford A. (2011). Evaluating the Effectiveness of 3D in Education. International Research Agency. <https://3droundabout.com/2011/11/5461/evaluating-the-effectiveness-of-3d-in-education.html> (1 december, 2019)
- Catenazzi N., Sommaruga L. (1999). The evaluation of the Hyper Apuntes interactive learning environment. Computers & Education Journal, 32 (1), p.35- 49.
- Creswell J.W. (2007). Qualitative inquiry and research design: Choosing among approaches. Sage.
- Education Animations. Institute of Progressive Education and Learning, <http://institute-of-progressive-education-and-learning.org/elearning-i/elearning-educational-entertainment/education-animations/> (5 december, 2019).
- Guba E. G., & Lincoln Y. S. (1994). Competing paradigms in qualitative research. Hand-book of qualitative research. Thousand Oaks, CA: Sage. p.105-117.
- Lincoln Y.S., Guba E. (1985). Naturalistic Inquiry. SAGE.
- Mayer R. E. (2001). Multimedia Learning. Cambridge University Press.
- Merriam S. B. (2015). Nitel Araştırma: Desen ve uygulama için bir rehber (S.Turan, red.tərcümə) Ankara: «Nobel».
- Patton M. (2014). Nitel Araştırma ve Değerlendirme Yöntemleri.(3). (M.Büttün. və S.B. Demir, red. tərcümə). Ankara: «Pegem».
- Rieber L. Animation, Incidental Learning and Continuing Motivation. Journal of Educational Psychology. 83 (3), p.318-328.
- Winn W. D., Li T. Z., & Schill, D. (1991). Diagrams as aids to problem solving: their role in facilitating search and computation. Educational Technology Research and Development, 39, p.17-29.
- Winn W.D. (1989). The design and use of instructional graphics. (H. Mandal and J. R. Levin Eds). Knowledge Acquisition from text and pictures. North Holland: Elsvier, p.125-144.
- Zahra S. (2016). Effect Visual 3D Animation in Education. European Journal of Computer Science and Information Technology. 4 (1), p.1-9.